

ABB ASC-də ödəniş kartları üzrə TARİF CƏDVƏLİ

1.2	Mastercard ödəniş sistemi üzrə								
	Müddət	MC Web-Card	MC Standard	MC Business Sahibkar Card (Sahibkart)	MC Business (korporativ və biznes)	MC Gold	MC Platinum ¹	MC Yuventus Platinum ²	MC World Elite ¹
1.2.1	1 illik	4	10	-	15	30	50	-	300
1.2.2	2 illik	6	15		30	45	75		450
1.2.3	3 illik	8	20	10	45	60	100	30	600
1.3	UnionPay ödəniş sistemi üzrə								
	Müddət	UnionPay Classic	UnionPay Gold	UnionPay Platinum					
1.3.1	1 illik	10	30	50					
1.3.2	2 illik	15	45	75					
1.3.3	3 illik	20	60	100					
1.4	American Express ödəniş sistemi üzrə								
	Müddət	American Express Green Card ³	American Express Gold Card ³	American Express Platinum Card ³					
1.4.1	1 illik	-	-	-					
1.4.2	2 illik								
1.4.3	3 illik	120	300	1200					

1 - Bu növ kart sahiblərinə ödəniş kartının müddətinə uyğun "Lounge Key" xidməti xüsusi şərtlər çərçivəsində təqdim olunur. Şərtlər beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilir və xidmətdən istifadəyə görə müştəridən xidmət haqqı tutula bilər.

2 - Mastercard Platinum Yuventus kartları yalnız 3 il müddətinə buraxılır və xidmət haqqı kartı sifariş olunarkən müştəri tərəfindən əvvəlcədən ödənilir.

3 - American Express kartları alan müştəriyə, eyni hesaba əlavə kart kimi pulsuz Mastercard kartı verilir (American Express Green – MC Standard, American Express Gold – MC Gold, American Express Platinum – MC Platinum). Əlavə hədiyyə verilən kart müştəri müraciəti əsasında yenidən buraxıldığı halda Bankın mövcud tarifləri və qaydalarına müvafiq olaraq verilir.

Əlavə olaraq 02.03.2020-ci il tarixindən etibarən VISA Electron,VISA PrimeCard Gold, VISA PrimeCard Platinum kartlarının istifadəyə verilməsi dayandırılıb.

1 - Bu növ kart sahiblərinə ödəniş kartının müddətinə uyğun "Lounge Key" xidməti xüsusi şərtlər çərçivəsində təqdim olunur. Şərtlər bəynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilir və xidmətin istifadəyə görə müştəridən xidmət haqqı tutulsa bilər.

2 - Mastercard Platinum Yuventus kartları yalnız 3 il müddətinə buraxılır və xidmət haqqı kart sifariş olunan kart tərəfindən əvvəlcədən ödənilir.

3 - American Express kartını alan müştəriyə, eyni hesab əlavə kart kimi pulsuz MasterCard kartı verilir (American Express Green - MC Standard, American Express Gold - MC Gold, American Express Platinum - MC Platinum). Əlavə hədiyyə verilən kart müştəri müraciəti əsasında yenidən buraxıldığı halda Bankın mövcud tariffəri və qaydalarına müvafiq olaraq verilir.

Əlavə olaraq 02.03.2020-ci il tarixindən etibarən VISA Electron,VISA PrimeCard Gold, VISA PrimeCard Platinum kartlarının istifadəyə verilməsi dayandırılıb.

1.5	TamKart debet kartlarına edilən mədəxil üzrə *							
	Müddət	TamKart VISA Classic	TamKart MasterCard Standard	TamKart VISA Gold	TamKart MasterCard Gold	TamKart VISA Platinum	TamKart MasterCard Platinum	
1.5.1	5 illik	500 ⁵	500 ⁵	2000	2000	5000	5000	

Kart üzrə ümumi xidmət haqqı				
Kredit kartlar				
Müddət	TamKart Classic / Standard	TamKart Gold	TamKart Platinum	TamKart Premium**
5 illik	20 AZN*	30 AZN	100 AZN	300 AZN
Debet kartlar				
Müddət	TamKart Classic / Standard Debet	TamKart Gold	TamKart Platinum	TamKart Premium**
5 illik	10 AZN	50 AZN	100 AZN	500 AZN

*Kampaniya çərçivəsində pulsuz təqdim olunur

**Müddət - 3 illik

		Mim. 200 AZN, maks. 2500 AZN.			
* Qalıq faiz yalnız AZN valyutalı və ABB Mobile də qeydiyyatdan keçmiş kartlara aid olacaq					
1.6	ABB Miles kartlarına edilən mədaxil üzrə				
	Müddət	ABB Miles MasterCard	ABB Miles VISA	ABB Miles MasterCard Premium	ABB Miles VISA Premium

1.6	ABB Miles kartlarına edilən mədəxil üzrə				
	Müddət	ABB Miles MasterCard	ABB Miles VISA	ABB Miles MasterCard Premium	ABB Miles VISA Premium
1.6.1	5 illik	2500	2500	10000	10000

4 - TamKart debet məhsulları fiziki şəxslərə hər valyuta üzrə (AZN/USD/EUR) maksimum 1 ədəd omlağə ödəniş kartının valyutasına uyğun olaraq mədəxil edildikdə pulsuz təqdim ediləcəkdir.

5 - Regionlarda yerləşən filiallarda və bütün ASAN şöbələrində - 200 AZN

2	Kart vasitəsilə nağd vəsaitin alınması görə komisyon haqqı			
	Vəsaitin alınması	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), Union Pay (classic, Gold, Platinum) kartları	American Express kartları, Visa Infinite, MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü, Mastercard Yuventus Platinum və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan digər kartlar
2.1	ABB-nin ATM və POS-terminallarından *	1% min.1 AZN/USD/EUR/GBP	1.5% min.2 AZN/USD/EUR/GBP	0% ⁷
2.2	Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan digər bankların ATM və POS-terminallarından	1.5% min.2 AZN/USD/EUR/GBP	2% min.2 AZN/USD/EUR/GBP AMEX min.3 AZN/USD	1.5% min.2 AZN/USD/EUR/GBP
2.3	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan ATM-lərdən	1.5% min.3.5 AZN/USD/EUR/GBP	2% min.3.5 AZN/USD/EUR/GBP	1.5% min.3.5 AZN/USD/EUR/GBP
2.4	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan POS-terminallardan	1.5% min.6 AZN/USD/EUR/GBP*	2% min.6 AZN/USD/EUR/GBP	1.5% min.6 AZN/USD/EUR/GBP
2.5	Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma.*	0%	Ölkədaxili nağdlaşdırma əməliyyatları üzrə: TamKart Debet Classic/ Standart / TamKart Gənc / Azercell Co-brand / TamKart Eko / TamKart Debet Gold kartları -7000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ⁹ TamKart Debet Platinum kartlarında-10000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ⁹ TamKart Debet Premium kartlarında-15000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ⁹	
2.6	Xaricdə ATM-lərdən	1.5% min.3.5 AZN/USD/EUR/GBP		
2.7	Xaricdə POS-terminallardan	1.5% min.6 AZN/USD/EUR/GBP		

6 - Kart itirildikdə, oğurlandıqda, yarasız hala düşdükdə və ya kartın müddəti bitdikdə müştəriyə kart hesabını açmış MXS-də kart hesabından nağd vəsaitin verilməsinə görə də təbii olmur (kredit limiti istisna olmaqla)

7 - Əmək haqqı kartı üçün kredit limitinin hesabına nağd vəsaitin alınmasına görə komisyon haqqı - 10% (minimum 1 AZN/USD/EUR/GBP), güzəştli müddətdə verilən kreditin alınmasına görə komisyon haqqı - 15% (minimum 2 AZN/USD/EUR/GBP)

8 - Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

3	"Cash by code" xidmətinə görə komisyon haqqı			
		Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), Mastercard Yuventus Platinum, Union Pay (Classic, Gold, Platinum) kartları	American Express, Visa Infinite, MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü, Mastercard Yuventus Platinum və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan digər kartlar
3.1	Vəsaitin köçürülməsi: Azərbaycan Respublikasının ərazisində (mənzil məbləğ 10 AZN və ya onun ekvivalenti; maksimal məbləğ 1000 AZN və ya onun ekvivalenti)	1.5% min.1.5 AZN/USD/EUR/GBP	1.65% min.2.5 AZN/USD/EUR/GBP	0.15% min.0.5 AZN/USD/EUR/GBP Kredit limitinin hesabına (ABB və digər banklar) 1.5% min.2 AZN/USD/EUR/GBP

4	“Unique” (mərc oyunları və s.) və “quasi-cash” (elektron pul kisəsi və s.) tipli əməliyyatlara görə komisyon haqqı *	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), Mastercard Yuventus Platinum, Union Pay (classic, Gold, Platinum) kartları	American Express/Visa Infinite/ MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan digər kartlar
4.1	ABB tərəfindən xidmət olunan ticarət obyektlərində aparılan “quasi-cash” (elektron pul kisəsi və s.)	1% (minimum 1 USD ekvivalentində)	1.5% (minimum 1 USD ekvivalentində) AMEX (minimum 2 USD ekvivalentində)	0%
4.2	Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan digər bankların ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kisəsi və s.)	1.5% (minimum 3.5 USD ekvivalentində)	2% (minimum 3.5 USD ekvivalentində)	1.5% (minimum 3.5 USD ekvivalentində)
4.3	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan digər bankların ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kisəsi və s.)	1.5% (minimum 5 USD ekvivalentində)	2% (minimum 5 USD ekvivalentində)	1.5% (minimum 5 USD ekvivalentində)
4.4	ABB-nin bütün kartları üzrə ölkədaxili və ölkə xarici "unique" (mərc oyunları və s.)	2.5% (minimum 5 AZN ekvivalentində)		

9 - Qeyd 1: American Express, VISA Infinite, MasterCard World Elite, VISA Prime Gold, VISA Prime Platinum, habelə güzəşt müddətli VISA Platinum, VISA Gold, VISA Classic, VISA Business, VISA Gold/MC Gold, VISA Platinum/MC Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold, VISA PrimeCard Platinum, MasterCard Business tipli kartları 6012, 6050 və 6051 MCC kodlarla əməliyyatların aparılmasına icazə verilir;

Qeyd 2: Yuxarıda qeyd olunanmış kartlar istisna olmaqla, bütün VISA, MasterCard, MasterCard Debit və Maestro kartları üzrə:

- Ölkədaxili "unique" və "quasi-cash" (MCC 4829, 6529, 6530, 6534) əməliyyatları üçün 1% (minimum 5 manat ekvivalentində) komisyon haqqı tutulur.

- Ölkədaxili 6050 və 6051 MCC kodlarla aparılan əməliyyatları üçün komisyon haqqı tutulmur.

Qeyd 3: Etəpazdakı əməliyyatlara görə komisyon tutulmur.

5.1	Azerikard MMC tərəfindən xidmət olunan ödəniş kartlarına köçürmə (KartTransfer)	0.15% min.0.6 AZN/USD/EUR/GBP	1.5% min.2 AZN/USD/EUR/GBP	1.5% min.0.6 AZN/USD/EUR/GBP	0% ¹¹
5.2	Ölkədaxili digər maliyyə kredit təşkilatlarına köçürmə (gündəlik limit - 2000 AZN)	0.5% min.1.60 AZN/USD/EUR/GBP	1.65% min.0.6 AZN/USD	1.5% min.1.6 AZN/USD/EUR/GBP	0% ¹¹
5.3	Xarici maliyyə-kredit təşkilatlarına köçürmə (MasterCard MoneySend, VISA Direct: gündəlik limit - 1000 AZN)	1% (minimum 3 USD ekvivalentində)	1.65% min.1.60 AZN/USD	1.5% (min. 3 USD ekvivalentində)	1% (minimum 3 USD ekvivalentində)
5.4	Ölkədaxili maliyyə-kredit təşkilatlarının kart sahibləri tərəfindən digər yerli maliyyə-kredit təşkilatlarının kart sahiblərinə köçürmə (MasterCard MoneySend, VISA Direct: gündəlik limit - 2000 manat)	0.5% (minimum 1.5USD ekvivalentində)			0%
5.5	Ölkədaxili maliyyə kredit təşkilatlarının kart sahibləri tərəfindən xarici maliyyə-kredit təşkilatlarının kart sahiblərinə köçürmə (MasterCard MoneySend, VISA Direct: gündəlik limit - 1000 manat)	1.2% (minimum 4USD ekvivalentində)			1.2% (minimum 4USD ekvivalentində)

Ölkədaxili bütün kartlara köçürmə

TamKart Debet Classic/ Standart / TamKart Gənc Azercell Co-brand / TamKart Eko / TamKart Debet Gold kartları -7000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹		TamKart Debet Platinum kartlarında-10000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹ TamKart Debet Premium kartlarında-15000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹	
---	--	---	--

10 - Əmək haqqı kartları üçün güzəştli müddətə verilən kredit limitinin hesabına köçürmələrə görə komisyon haqqı - 1.65% (minimum 0.6 AZN/USD/EUR/GBP)
Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

11 - Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

6	Kartlara daxil olan vəsaitə görə vəsait alan şəxsin kartından tutulan komisyon haqlar ¹²				
	Visa (Internet, Electron, Classic, Gold, Platinum, PrimeCard, Infinite, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, World Elite, Business),Union Pay (Classic, Gold, Platinum), American Express, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları		Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan digər kartlar		
	ABB-nin filial şəbəkələrində POS cihazları iləmətlər, Çexiya və Avstriya				

10 - Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

11 - Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

6	Kartlara daxil olan vəsaitə görə vəsait alın şəxsin kartından tutulan komisyon haqlar ¹²			
		Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, World Elite, Business), Union Pay (Classic, Gold, Platinum), American Express, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan digər kartlar	TamKart / ABB Miles Debet kartları
6.1	ABB-nin filial/göbələrində, POS-credit xidməti, Cash-in tipli bankomatlarda, ödəmə terminallarında və Cash to any card (kartın işləmədən) xidməti vasitəsilə kart hesabına daxil olunan vəsaitə görə	0%	0%	0%
6.2	Digər köçürmə vasitəsilə kart hesabına daxil olmuş vəsaitə görə ("Gizəst" tipli əməliyyatlar üzrə)	0%	0.5% ¹³	0.5%
6.3	Digər bank kartlarından karta daxil olan köçürmələrə görə	0%	0.5%	0% ¹³

12 - Azərbaycan Respublikasının Qarabağ iqtisadi bölgəsinin və ətraf rayonlarının işğaldan azad edilməsi ilə bağlı gedən döyüşlərdə fiziki şəxsin şahid olması ilə əlaqədar onun və ailə üzvlərinin, həmçinin yaranılan hərbiçilərinin, xeyrinə pul köçürmə və ya bank hesabları vasitəsilə daxil olmuş vəsaitə görə (dəfn pulu və digər məvənlər, sığorta ödənişləri, məddi yardımlar və s.) ölkədaxili nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

13 - Mədəxil TamKart Sada/ Gold kartları üzrə 1000 AZN-dən yuxarı, TamKart Platinum/Premium və ABB Miles kartları üzrə 5000 AZN-dən yuxarı olduqda 0.5% komissiya hesablanır.

7	Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətləri vasitəsilə VISA Infinite/MC World Elite/VISA PrimeCard/American Express Card ödəniş kartlarının hər göndərişinə görə komisyon haqqı ¹⁴		
7.1	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)		10 AZN
	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikanın digər regionlarına)		20 AZN
7.3	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikadan xaricə)		Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətinin tarifi + 10 AZN

13 - Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir.

8	Digər xidmətlərə görə komisyon haqları		
8.1	Kartın təcili hazırlanması (yalnız Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində yerləşən Bankın filial və göbələri üçün) ¹⁴		10 AZN
8.2	Blokləşmiş PIN kodun bərpası		pulsuz
8.3	PIN-change (PIN kodun dəyişdirilməsi) xidməti		1 AZN
8.4	PIN Erase (müştərinin unudduğu PIN kodunun bərpası) xidməti (hər əməliyyata görə)		2 AZN
8.5	"SMS xəbərdarlıq" xidməti		0.40 AZN aylıq ¹⁵
8.6	Pensiya kartları üzrə yalnız daxilolmalar üzrə "SMS xəbərdarlıq" xidməti ¹⁶		0.10 AZN aylıq
8.7	Digər maliyyə-kredit təşkilatlarının kart sahiblərinə ABB məntəqələrində nağd vəsaitin verilməsi bir POS-terminal üzrə min 100 USD maks. 5000 USD		1.5%
8.8	Chargeback əməliyyatına görə xidmət haqqı		Ölkə daxili əməliyyat üçün 5 AZN Ölkə xarici əməliyyat üçün 20 AZN
8.9	Müştərinin təkidli ilə başlanılmış "arbitrage" sorğusuna görə xidmət haqqı ¹⁶		Arbitraja sorğu - 20 AZN, Arbitraj uduzularsa - 900 AZN
8.10	Kart bağlanması halı düşdükdə və ya PIN-kodu unudulduqda kartın müddətindən asılı olmayaraq yeni kartın verilməsi ¹⁴		5 AZN
8.11	Kart müştəridən asılı olmayan səbəblərdən yarasız hala düşdükdə (məqniit zolağının və ya çipin oxunmaması, kart pastahının və ya PIN zərfinin əvvəlcədən yarasız olması) ödəniş kartının yenilənməsi		pulsuz
8.12	Ödəniş kartı itirildikdə və ya oğurlandıqda yeni kartın verilməsi (müvafiq kartın bitmə tarixinə uyğun) ¹⁷		Gold, Platinum və Premium kartlar 10 AZN Digər kartlar 5 AZN
8.13	Priority Pass xidmətinin göstərilməsi üçün verilmiş kart itirildikdə, oğurlandıqda və ya yarasız hala düşdükdə yeni kartın verilməsi		20 USD və ya ekvivalenti
8.14	"3D Secure SMS-qeydiyyat" xidmətinə qoşulma		pulsuz

* - 01.01.2024-ci il tarixində "SMS xəbərdarlıq" xidməti pulsuzdur.

14 - İş günləri saat 14:00-a kimi sifariş edilən kartlar həmin gün hazırlanır.

15 - VISA Gold/MC Gold, VISA Platinum/MC Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card, Mastercard Yuventus Platinum ödəniş kartları üçün pulsuz.

16 - Prosedurların bağlanılması üçün müştərinin ödəniş qabiliyyətini nəzərə alınmaqla ilk olaraq, arıza verilsən, sığorta depozitinin tutulması və gələcəkdə proses uduzuluşunda xərclərin müştəri hesabına qarşılanması təmin edilir.

17 - Azərbaycan Respublikasının Qarabağ iqtisadi bölgəsinin və ətraf rayonlarının işğaldan azad edilməsi ilə bağlı gedən döyüşlərdə fiziki şəxsin şahid olması ilə əlaqədar onun və ailə üzvlərinin, həmçinin yaranılan hərbiçilərinin pensiya və sosial müavinət ödəniş kartları üzrə xidmət haqqı tutulmur.

9	ƏLA kart üzrə tariffər	
9.1	Xidmət haqqı:	
9.2	"Korporativ parakəndə" seqmenti və pensiyaçılar üçün	pulsuz
9.3	Digər müştərilər	10 AZN
9.4	Digər tariffər	Bankın mövcud tariffərinə uyğun

10	Kredit kartları vasitəsilə verilən kreditlərin faiz dərəcələri			
10.1	Kartlar üzrə kredit növü	Valyuta növü	Faiz dərəcəsi	
			Limit çərçivəsində	Limitdən artıq
		AZN	28%	56%
10.2	Güzəşt müddətli olan	Xarici valyuta	22%	44%
		AZN	24%	48%
10.3	Güzəşt müddətli olmayan	Xarici valyuta	18%	36%